

Müseyibli Nəcəf

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru

Ağalarzadə Anar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Etnoarxeologiya
şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsafə doktoru, dosent

Kiriçenko Dmitri

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antropologiya mərkəzi"nin
aparıcı elmi işçisi, tarix üzrə fəlsafə doktoru, dosent

Hacıyeva Ülviyə

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Etnoarxeologiya
şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsafə doktoru

KEŞİKÇİDAĞ: ARXEOLOJİ, ANTROPOLOJİ VƏ TARİXİ TƏDQİQATLAR

I. Arxeoloji və antropoloji tədqiqatlar

2008-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağstafa rayonu ərazisində arxeoloji abidələri tədqiq edən N.A.Museyblinin rəhbərlik etdiyi ekspedisiya 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində arxeoloji qazıntılar aparılmışdır [Müseyibli, Ağalarzadə, Kiriçenko, 2012, s. 7].

"Keşikçidağ" qoruğunun hal-hazırda yerləşdiyi ərazi tarixən Qafqaz Albaniyasının (e.ə. IV əsr – b.e. VIII əsr) – qədim Azərbaycan dövlətlərində birinin tərkibində olmuşdur. Qoruq Ceyrançölün dik yamaclı dağlarının cənubunda və cənub-şərqində, Gürcüstanla həmsərhəd ərazidə yerləşir. O, orta əsrlərdə qayalarda çapılmış 70 mağaradan, bir qaladan, iki kilsədən və bir ibadətgahdan ibarət məbəd-monastır kompleksidir.

Mağara kompleksinin bir hissəsində təmizlik və profilaktika işləri aparıllarkən qoruğun əməkdaşları 19 sayılı mağarada üç qəbir aşkar etmişdilər. Həmin mağara daxildə kvadrat formasındadır (5,5 m x 5,1 m). Döşəmədən qübbəşəkilli tavan qədər maksimum hündürlük 3,2 metrdir. Tavan tamamilə qaralmışdır. Düzbucaklı formasındaki girişin eni 1,37 metr, hündürlüyü 2,3 metrdir. Qeyd edilən qəbirlərin üçündə də arxeoloji qazıntılar aparılmışdır. Qəbirlərdən biri mağaranın şimal tərəfində, digər iki qəbir isə qərb tərəfində yerləşir. Onlar qumdaşından ibarət döşəməyə çatana qədər səliqə ilə qazılıb açılmışdır. Qəbirlərin bir hissəsi künc tərəfə yönəlir və pillə forması alaraq genişlənir. Burada məqsəd iri daş lövhəni qoymaqla qəbrin ağızını mağara döşəməsi ilə eyni səviyyəyə gətirmək olmuşdur. Bütün qəbir kameraları şimal-qərbdən cənub-şərqə istiqamətlənmiş vəziyyətdədir.

1 və 2 sayılı qəbirlərdən sərdabə kimi istifadə olunmuş və burada dəfn edilmiş insanların qalıqları aşkar edilmişdir. 3 sayılı qəbir kamerası boş olmuş, burada insan qalıqları aşkar edilməmişdir. Onun daxili hissəsi quş peyinindən və az miqdarda aşkarlanmış narin dənəli torpaqdan təmizlənmişdir. 3 sayılı qəbrin yanında, girişin yaxınlığında daha bir qəbrin 6–7 sm dərinlikdə və 10 sm enində kanal vasitəsi ilə konturları qazılmışdır. Qəbir kamerasının qazılması bununla başa çatmamışdır. Görünür, 19 №-li mağara monastır hücrəsi deyil, məhz xristian müqəddəslərin dəfn üçün istifadə edilmişdir. Qoruq kompleksinə daxil olan digər sahələrdəki mağaraların bəzilərində də qəbirlərin aşkar ediləcəyi istisna edilmir. Qəbirlər qazılıb açıldıqca ardıcıl olaraq nömrələnmişdir.

1 sayılı qəbir giriş qapısı ilə üzbüüz divarın yanında aşkar edilmişdir. Qəbir kamerası narin torpaqdan təmizləndikdən sonra onun döşəməsində sümükləri qarışmış, nizamı pozulmuş vəziyyətdə 3 insan skeleti aşkar edilmişdir. Kəllə sümükləri qəbir kamerasının şimal-qərb hissəsində aşkar edilmişdir. Bu insanlar ayrı-ayrı vaxtlarda dəfn edilmişlər. Növbəti cəsədi qəbirə qoyarkən əvvəlki cəsədə məxsus sümüklər qəbir kamerasının divarlarına doğru kənarlaşdırılmışdır. Buna görə də qəbirdə sümüklər qarışmış vəziyyətdədir. Sümüklər torpaqdan təmizləndikdən sonra qəbir kamerasının üstü sal daşlarla örtülmüşdür.

1 sayılı qəbrin şimal-qərb tərəfində yerləşən 2 sayılı qəbir mağaranın şimal küçünü tutur. O, quş peyini və torpaqla dolu olmuşdur. Kameranın döşəməsində bir-birinə qarışmış iki insana məxsus sümüklərin olduğu müəyyən edilmişdir. Kəllə sümükləri isə qəbrin şimal-qərb hissəsində yanaşı vəziyyətdə olub. Kəllə sümükləri parçalandığına görə onların ölçülərini müəyyən etmək mümkün olmamışdır. Sümüklərin üstü torpaqla örtülmüşdür.

3 sayılı qəbir 2 sayılı qəbrin yanında yerləşir. Qəbrin içi təmizləndikdən sonra orada heç kimin dəfn edilmədiyi aşkar olunub. Qəbirlər son Orta Əsrlər dövrünə aiddir. Onların yaşını dəqiqləşdirmək çətin-

dir. Qəbirlərin heç birində arxeoloji materiallar aşkar edilməmişdir. Yalnız radiokarbon analizdən sonra onların dəqiq yaşını müəyyən etmək mümkün olmuşdur.

Yuxarıda qeyd edildiyi kimi, 1 sayılı qəbirdə yaxşı saxlanmış 3 ədəd kəllə sümüyü aşkar edilmişdir. Bu kəllələrin ölçülərini götürmək və onların antropoloji tipini müəyyən etmək mümkün olmuşdur.

1 sayılı kəllə braxikrandır (braxikran – qısa baş). Kəllə qutusunun uzununa diametrinin (uzunluğunun) çox kiçik, köndələn kəsikdə diametrinin (eninin) orta, hündürlüğünün isə çox kiçik olması ilə fərqlənir. Sifəti çox enli və alçaqdır, göstərici ilə – eurien. Burnu dik, orta enli və leptorindir. Göz çuxurları hündür və enli olub, mezokonxdur. Ənsə bir qədər maili formadır. Antropoloji baxımdan Avropoid irqinə məxsusdur [Абдушелишвили, 1964].

2 sayılı kəllə braxikrandır. Kəllə qutusunun uzununa diametrinin kiçik, köndələn kəsikdə diametrinin (eninin) orta, hündürlüğünün isə kiçik olması ilə fərqlənir. Sifəti enli və alçaqdır, göstərici ilə – eurien. Burnu orta dik, orta enli və mezorindir. Göz çuxurlarının hündürlüyü kiçik, enli və xamekonxdur. Antropoloji baxımdan Avropoid irqinə məxsus olub özündə Qafqazion tipi ilə Kaspi tiplərinin metis qarışığını eks etdirir. Bu antropoloji tipə çox rast gəlinir. O, Gəncə-Qazax regionunun azərbaycanlı əhalisi arasında geniş təmsil olunmuşdur. [Касимова, 1975].

3 sayılı kəllə dolixokrandır. Kəllə qutusunun uzununa diametrinin böyük, köndələn kəsikdə diametrinin (eninin) kiçik, hündürlüğünün isə orta olması ilə fərqlənir. Sifəti orta enli və orta hündürlükədir, göstərici ilə leptendir. Burnu ensiz və orta hündürlükə olub leptorindir. Göz çuxurları orta hündürlükə, az enli olub gipsikonxdur. Avropoid irqinin Kaspi tipinə aiddir.

Kaspi antropoloji tipinə aid kəllələrə Azərbaycan ərazisində mezolit dövründən bu günə qədər bütün tarixi mərhələlərdə rast gəlinir [Касимова, 1984; Müseyibli, Ağalarzadə, Kiriçenko, 2012, s. 7].

Cədvəl 1. "Keşikçidağ" qoruğunun ərazisində aşkar edilmiş kəllələrin fərdi ölçüləri

Nö	Martin ölçmə metodikasına görə əlamətlər	1 sayılı kəllə	2 sayılı kəllə	3 sayılı kəllə
1	Uzunluq ölçüsü	165	177	187
8	En ölçüsü	142	144	137
17	Hündürlük ölçüsü	126	134	134
8:1	Kəllə göstəriciləri (indeksi)	86	81,4	73,3
45	Sifətin eni	143	139	132
48	Sifətin hündürlüyü	64	65	73
51	Göz çuxurunun eni	44	44	39
52	Göz çuxurunun hündürlüyü	36	33	34
54	Burunun eni	25	26	24
55	Burunun hündürlüyü	55	52	53
48:45	Sifət indeksi	44,75	46,76	55,3
52:51	Göz çuxuru indeksi	81,8	75	87,2
54:55	Burun indeksi	45,4	50	45,3

Eyni zamanda "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşlarının qoruğa yaxın ərazidə qədim qəbirlərin mövcudluğu barədə verdikləri məlumatı yerindəcə yoxlamaq üçün 2011-ci il iyun ayında həmin əraziyə arxeoloji ekspedisiya göndərilmişdir. Tədqiq edilən ərazi şimalda "Keşikçidağ" qoruğunun sərhədləri, cənubda isə "Karvan dərəsi" deyilən dərə ilə kəsişir. Sahə, əsasən, düzənlikdən ibarətdir və otlaq kimi istifadə edilir. Baxış zamanı qoruq əməkdaşlarının verdikləri məlumat öz təsdiqi-ni tapmışdır. Həqiqətən də, bu ərazidə qədim qəbirlər aşkar edilmişdir. Qəbirlər bir neçə hektar ərazini əhatə edən kurqanlardan ibarətdir. Burada onlarla kurqan tipli qəbirin olduğu müəyyənləşdirilmişdir.

Kurqanların örtüyünün diametri bəzən 10–12 m-ə çatır. Örtük çay daşlarından ibarətdir. Kurqanların aid olduğu dövrü müəyyən etmək üçün onlardan birində qazıntı işləri aparılmışdır. Kurqanın mərkəzin-də yerləşmiş qəbir kamerasında heyvan sümükləri, 2 ədəd saxsı qab və tısbəğə qını aşkar edilmişdir. Son Tunc-Erkən Dəmir dövrünə aid qəbirdə tısbəğə qınının aşkar edilməsi Mingəçevir qazıntılarından məlumdur [Aslanov, Vaidov, İone, 1959].

Qəbirdə insan skeletinə rast gəlinməmişdir. Azərbaycanın qərb bölgəsində yayılmış Xocalı-Gədəbəy mədəniyyətinə aid qəbir abidələrinin bəzilərində də

insan skeleti aşkar edilməmişdir. Yaylaq-qışlaq maldarlığı ilə məşğul olan qədim tayfaların dəfn adətlərində xatirat qəbirləri geniş yayılmışdır [Kecəmanlı, 1999; Müseyibli, 2004; Müseyibli, 2010]. Belə xatirat qəbirlərindən biri də məhz tədqiq edilən kurqandır.

Aşkar edilmiş keramika məmulatı əsasında bu kurqan Son Tunc-Erkən Dəmir dövrünə, yəni e.e. II minilliyyin sonuna aid edilə bilər. Kurqanda aşkar edilmiş qabların hər ikisi qara cılalıdır. Onlardan biri dar boğazlı, cilalanmış küpədir. Boğazdan oturacağa qədər düz xətlər, batıq nöqtələr, çəpinə, dalğalı, əyri-ürüyü üfüqi və yenə də oturacağa doğru çəkilmiş düz xətlər gedir. Bütün bu ornamentasiya elementlərini bir-birindən dörd ədəd üfüqi çəkilmiş zolaqlar ayırır. Qabın səthinin ornamentasiyası Günəş xatırladır. Belə güman etmək olar ki, bu, ilin fəsillərinin dəyişməsinin rəmziidir. İkinci qab bardaq tiplidir. Dar boğazlı olub, ağız kənarını çiyinlə birləşdirən qulpa malikdir. Qabın gövdəsində və oturacağa yaxın yerdə deşiklər açılmışdır. Belə hallara tədqiq edilən dövrün qəbir abidələrində dəfələrlə rast gəlinmişdir. Qabın altı dabanlı oturacağa malikdir ki, bu da Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid keramik məmulat arasında az təsadüf edilən haldır. Qabın bütün səthi cila üsulu ilə bəzədilmişdir. Qabın üstündə yuxarıdan aşağıya şaquli zolaqlar, üç paralel üfüqi xətlər, torşəkilli

təsvir, zəif cılalı sahə və ondan oturacağa doğru düz, uzun xətlər ardıcılıqla çəkilmişdir.

Hər iki qabın Xocalı–Gədəbəy mədəniyyəti abidələri arasında çoxsaylı analoqları məlumdur. Yuxarıda qeyd edilən bu kurqanlar Son Tunc–Erkən Dəmir dövrünün maldar əhalisinə aiddir. Üç min il əvvəl də Ceyrançöl ərazisinin maldarları indi olduğu kimi, bu ərazidən qış otlaq sahələri kimi istifadə edirdilər.

Böyük Kəsik qəsəbəsindən təqribən 5 km şərqdə bir neçə kurqan aşkar edilmişdir. Bunların Keşikçidağ kurqanlarından fərqi örtüklərinin daha qalın (2 m-ə qədər), özlərinin isə daha iri olmasıdır. Ancaq arxeoloji qazıntılar başa çatdıqdan sonra bu kurqanların Tunc dövrünün hansı mərhələsinə aid olduğu qəti müəyyən edilə bilər.

Aparılmış çöl tədqiqatları göstərir ki, "Keşikçidağ" qoruğu və ətraf ərazilərdə yerləşən, müxtəlif dövrlərə aid olan çoxsaylı tarixi, arxeoloji abidələrin çox diqqətlə araşdırılmasına ehtiyac vardır ki, bu da həm regionun, həm də ümumilikdə Azərbaycanın qədim tarixinin tədqiqi baxımından olduqca əhəmiyyətlidir.

II. Tarixi tədqiqatlar

"Müqəddəs Davidin həyatı" adlı mənbəyə görə, "Keşikçidağ" mağara kompleksinin əsası VI əsrə Suryada monofizitlərin məruz qaldığı təqiblərdən xilas olmaq üçün Qafqaza gələn, 13 suriyalı rahibdən biri olan vaiz David tərəfindən qoyulmuşdur [Kakabadze, 1926, c. 36–42; Чубинашвили, 1948, c. 23–25, 31–32]. Qeyd edək ki, "Müqəddəs Davidin həyatı"nın ən erkən versiyası X əsrə aiddir [Kakabadze, 1926, c. 36–42]. XII əsrə onun redaktə edilmiş, Samtavisi və Qori mitropoliti Roman tərəfindən XVIII əsrə yenidən işlənmiş versiyası yaradıldı [ЦГИАГ: Ф. др. рукописей, ед. хр. 252, 1737 г.]. İ. Abuladze tərəfindən əsərin təqnididə nəşri çap edilmişdir [Abuladze, 1955; Абуладзе, 1963, T.1, c. 229–240; 1971, T.3, c. 170–207, 291–331; T.4, c. 407–415].

Sözügedən mənbəyə əsasən, suriyalı rahib David ilk olaraq İveriyaya gəlmişdir. Məlum olduğu kimi, e.ə. IV əsrə müasir Gürcüstanın şərqini əhatə edən

ərazidə gürcü tarixşunaslığında "Kartli çarlığı" adı ilə tanınan, antik dövr müəlliflərinin isə "Qafqaz İveriyası" adı verdiyi (Taçit "Анналы", кн.6), paytaxtı Msxet [Мусхелишвили, 1988, с. 29–30] şəhəri olan dövlət təşəkkül etmişdir. Xristianlığın qəbul edilməsinə qədər İveriyada bütpərəstlik, mitraizm və zərdüştlük dinləri yayılmışdır. Rəvayətə görə, həvarilər dövründə burada Gürcü Kilsəsinin banisi hesab edilən Andrey Pervozvanni (Andria Pirvelzodebuli) və Simeon Kananit xristianlığı yayırıldılar [Сабинин, 1877, с. 17–18; Покровский, 1906, с. 17–18]. Arxeoloji qazıntılar göstərmışdır ki, eramızın III əsrinə aid dəfn yerlərində üzərində erkən xristianlığın simvollarından xaç və balıq, lövbər və balıq təsvirləri olan möhürlərə rast gəlinir [Haas, 2008, p. 114]. Rəvayətə görə, İveriyada dini təbliğat aparmış Müqəddəs Nino (Kappadokiyalı vaizə) burada xristianlığın yayılması böyük rol oynamışdır. Nəticədə, IV əsrə İveriyada çar III Mirianın hakimiyyəti dövründə xristianlıq dövlət dini elan olunmuşdur ["Житие св. Нины", 1979, №3; Джанашия, 1988, с. 1, 8–20].

İllkin mərhələdə Gürcü Kilsəsi Antioxiya Kilsəsinə tabe idi. Antioxiya şəhərində yerləşən bu kilsə Ümumdünya Kilsəsinin Şərqdəki ən qədim kilsə institutlarından biri idi. V əsrin əvvəlində Antioxiyada İsa Məsihin təbiəti ilə bağlı qızığın mübahisələr aparılırdı. Nəticədə, iki etiqadi təlim yarandı: monofizitlik (İsa Məsihin ilahi təbiətini qəbul edərək onun bəşəri təbiətini rədd edən ehkam) və diofizitlik (İsa Məsihin həm ilahi, həm də insani təbiətə malik olduğunu bildirən ehkam).

V əsrin sonunda Gürcü Kilsəsi Antioxiyadan asılılığını azaldaraq, mərkəzi Msxet şəhərində olmaqla nisbi muxtarıyyət əldə etdi. VI əsrə Antioxiya kilsəsi tamamilə diofizit kilsəsinə çevrildi. Həmin vaxtlar İveriya Sasanilər imperiyasının hakimiyyəti altına keçdi. Buna baxmayaraq, İveriya ona başçılıq edəcək canişini (eristavi) özü seçmək hüququna malik idi. Qeyd edək ki, bu dövrdə Sasanilərlə Bizans imperiyası arasında mübarizə gedirdi. Bizans imperiyasında diofizitlik getdikcə mövqeyini gücləndirdiyi üçün İran hakimiyyəti həm daxildə, həm də özündən asılı ölkələrdə nestorianlığa və monofizitliyə dəstək verirdi.



Şəkil 1. Keşikçidağ mağara-monastır kompleksinin panoramasi



Şəkil 2. 19 sayılı mağaranın girişi



Şəkil 3. 19 sayılı mağaradakı qəbir



Şəkil 4. 1 sayılı qəbir. Skeletlər

Beləliklə, həm Bizans imperiyası və Antioxiya kilsəsi ilə sıx əlaqələrin mövcudluğunu, həm də Sasanilərin asılılığından çıxmaq niyyətinin bir nəticəsi olaraq, İveriyada diofizitliyin mövqeyi getdikcə güclənməyə başladı.

Suriyalı rahib David haqqında agioqrafik məlumatlar göstərir ki, VI əsrde xristianlıq İveriyada hələ tam yayılmamışdı, bütürəstlik və digər dini inanclar hələ də öz mövcudluğunu qoruyub saxlayırdı. "Müqəddəs Davidin həyatı"na görə, 12 suriyalı monofizit rahiblə İveriyaya gələn David Msxet şəhəri yaxınlığındakı Zadeni dağında məskən saldı və başqa etiqadların nümayəndələri arasında təbliğat aparmağa başladı. Artıq üç il sonra suriyalı rahiblərin təbliğatı bütün İveriyani əhatə etmişdi. Buradan belə nəticə hasil olur ki, ölkə əhalisi digər dinlərə etiqad etdiyinə görə, missionerlər təkallahlılığa dəvət edirdilər. Həmçinin suriyalı rahiblər monofizit olduqları halda, İveriya əhalisi xristianlığın diofizit ehkamını qəbul etdi.

"Müqəddəs Davidin həyatı"na görə, David Tbilisi yaxınlığındaki Mtatsmində dağında məskən salmışdı. O, həmin dağın ətəyində kiçik mağara düzəltmiş və kiçik kilsə tikmişdi. Yerli əhalidən olan şagirdi Lukianla birlikdə David hər həftənin cümə axşamı moizə etmək üçün şəhərə düşürdü. Və "onlar çoxlarını xristianlığa döndərdi". Bu, sübut edir ki, VI əsrde xristianlıq hətta Tbilisinin özündə vahid dinə çevriləmişdi və şəhərdə çox sayıda bütürəst vardi.

Vaizin bu fəaliyyəti bütürəstləri hiddətləndirirdi. Nəticədə, onlar böhtan ataraq Davidin üzərində məhkəmə qurulmasına nail oldular. Ancaq David bəraət qazandı və azad edildi. O, bütün bunların əsas səbəbinin bütürəstlər arasında xristianlığı təbliğ etməsi olduğunu başa düşür və hər şeydən ümidiyi kəsərək məyusluq içində Tbilisini tərk edir [Абуладзе, 1955; Абуладзе, 1963, T.1, c. 229–240; 1971, T.3, c. 170–207, 291–331; T.4, c. 407–415].

İveriyadan David şagirdləri ilə birlikdə Qafqaz Albaniyasına keçdi. Onlar sərhədləri şimalda Dərbənddən cənubda Araz çayına, şərqi Xəzər dənizindən qərbədə İveryanın sərhədlərinə (Xranakert qalasına, İori və Alazan çaylarının yuxarı axarlarına, Kür ilə Xrami arasındaki əraziyə) qədər uzanan Qafqaz Albaniyasının Kambisena adlanan əyalətində məskunlaşdırılar [Мамедова, 1986, c. 89, 121, 127–139, 143, 150–151; Мамедова, 1987, c. 7, 20–35, 40–41; Мамедова, 2005, c. 247, 273; Гаджиева, 2017, c. 80].

Burada qeyd etmək lazımdır ki, Qafqaz Albaniyasında xristianlığın yayılması Qüds kilsəsi ilə əlaqəli olmuş və həvarilər dövrünə, yəni I əsrə təsadüf etmişdir. Qafqaz Albaniyasında xristianlığın təbliği həvarilər Varfolomey və Faddey, həvari Faddeyn şagirdi Yelisey, eləcə də Dadi tərəfindən Suriya dilində (Arami dillər qrupuna daxil olan ölü dil) həyata keçirilirdi. IV əsrin əvvələrində alban çarı Urnayr dövründə xristianlıq ölkənin dövlət dini elan edildi. Arşakilər və Mehranilər sülaləsindən olan Qafqaz Albaniyasının hökmдарları xristianlığın köməyi ilə ölkəni birləşdirməyə, bütürəstlik və zərdüştiliyi məhv etməyə çalışırlar. IV əsrin ortalarında alban əlifbası (52 hərfli) meydana gəldi, "İncil" və digər xristian ədəbiyyatı Suriya və yunan dillərindən alban dilinə tərcümə edildi. IV əsrin sonuna doğru Alban Həvari kilsəsinin özünəməxsus kilsə

institutu formalaşdı. Həmin dövrdə Alban Həvari kilsəsinin ruhaniləri öz kilsə başçılarını (katolikos-patriarx) seçmək hüququnu, yəni müstəqillik əldə etdilər [Каланкатуйский, I, 6; II, 48; III, 23]. Alban Kilsəsinin bu avtokefal (müstəqil) xarakterini iki səbəb şərtləndirirdi: kilsənin əsasının həvarilər tərəfindən qoyulması və ölkənin siyasi statusu (Bizans imperiyasından qətiyyən asılı olmaması).

Xristianlığın yayılmasında alban yazısının mövcudluğu böyük rol oynamışdır. Bununla yanaşı, IV–V əsrlərdə suriyalı rahiblər də Qafqaz Albaniyasında xristianlığı təbliğ edirdilər. Suriya dilində aşkar edilmiş qədim xristian yazıları buna sübutdur [Каланкатуйский, I, 14; Мамедова, 2005, c. 535].

Qeyd edək ki, V–VIII əsrlərdə Alban Həvari kilsəsi 12 yepiskopluqdan ibarət idi. Bu kilsənin din xadimləri Şimali Qafqazda yaşayış turkdilli köçəri tayfları arasında mütəmadi təbliğatla məşğul olurdular. Onu da vurğulayaq ki, Alban Həvari kilsəsinin nüfuzu V əsrədə daha da artır. Belə ki, alban çarı Mömin Vaçaqanın hakimiyyəti dövründə ölkədə çox sayıda monastır və kilsə tikilir, bidətçilər və sektalara qarşı mübarizə aparılırdı. Aqen Kilsə Məclisinin keçirilməsi də məhz həmin dövrə təsadüf edir [Каранкатвацى, 1861, I, 6–7, 9, 15–18, II, 48, III, 23; Мамедова, 1986, c. 217, 229–236; Мамедова, 2005, c. 523–550, 565; Алексидзе, 2001, c. 39–40].

Gördüyüümüz kimi, suriyalı rahib David Qafqaz Albaniyasına gələndə Suriya dili ölkədə geniş yayılmışdı. Bu isə yerli əhali ilə ünsiyyəti asanlaşdırır. Həmçinin Alban Həvari kilsəsinin monofizit ehkamı suriyalı rahiblərin dini dünyagörüşlərinə uyğun gəlirdi. Qafqaz Albaniyasında Davidin şagirdləri – davamçıları kiçik bir dərənin yamaclarında əlçatmaz sünə boşluqlu mağaralarda zahid həyat tərzi sürmək məqsədilə monastırlar yaratdır. Şübhəsiz, suriyalı rahiblərin ardıcılıları onlarla eyni inancı bölüşən, yəni etiqadca monofizit olan Alban Həvari kilsəsinin mənsubları olmuşlar. Beləliklə, zaman keçdikcə Qafqaz Albaniyasının irsi olan möhtəşəm Keşikçidağ monastır kompleksi (Keşikçidağ Dövlət Tarix–Mədəniyyət Qoruğunun ərazisində yerləşir) təşəkkül tapdı.

Qafqaz Albaniyasının xristian irsi arasında Keşikçidağ monastır kompleksinə bənzər mağara-məbədlərə rast gəlinməsi nadir hal deyildir. Çünkü Qafqaz Albaniyasında zahidliyin bir neçə növü mövcud olmuşdur: çölçülər və ya tərkidünyalar (Dizapayt dağında onların 3 min nəfərlik icması mövcud idi), sütuncular (sütun üzərində dua edənlər), qadın və kişi monastırları. Zaqtalanın Yuxarı Çardaqlar kəndindəki Xangildağ dağının cənub ətəyində, dik qayanın içərisində V əsrə aid xüsusi abidə yerləşir (iki dərin olmayan taxçalı yarımdairəvi tağ iki qapı təəssüratı yaradır. Mərkəzi oyugun dərinliyində divarda yonulmuş altar (mehrab) var. Qapılar qayalıq talvar altında, qaya daşından yonulmuş sünə platforma üzərində dayanır). Belə mağaralar Azərbaycanın Qazax və Şəki-Zaqatala bölgələrində də mövcuddur.

VIII–XIX əsrə aid mənbələrdə təsdiq edilir ki, Alban Həvari kilsəsinin mənsubları hərc-mərclik və müharibə dövrlərində Kürün sağ sahilində yerləşən mağaralardan həm dini, həm də strateji (belə yerlərdə qala və siğinacaqlar yaradılırdı) məqsədlərlə istifadə etmişlər. Məsələn, Gəncə, Qazax, Gədəbəy



Şəkil 5. Kəllə №1



Şəkil 6. Kəllə №2





Şəkil 7. Kəllə №3

və Qarabağ (Şuşa) vilayətlərində belə mağaralar mövcud olmuşdur. Onların arasında Çarek qalasının (Gədəbəy) cənub tərəfində yerləşən və müqəddəs yer sayılan yeddi mağara–kilsəni qeyd etmək olar. Həmçinin Tərtər çayının sağ sahilindəki yamacda mağaraya bənzəyən bir yer vardı. Rəvayətə görə, burada Viro və digər alban katolikosları yaşayırmışlar [Каганкатваці, 1861, II, 14; Бархударянц, 1895/1949; Каракмедова, 1986/2017; Гаджиева, 2017, c. 80–81].

Keşikçidağ ərazisində yerləşən monastırların sonrakı taleyinə gəlincə, qeyd etmək lazımdır ki, Azərbaycanda islamın yayılaraq əsas dinə çevrilməsi səbəbilə həmin alban ibadətgahları yerli əhali arasında zaman keçdikcə əhəmiyyətini itirməyə başladı. Rusiya imperiyası dövründə isə Keşikçidağ monastır kompleksi tamamilə gürcü pravoslav keşişlərin ixtiyarına keçdi. Belə ki, çarizm Qafqazda pravoslavlığın dayaqlarını möhkəmləndirmək məqsədilə Rus Pravoslav kilsəsinin tərkibində Gürcü ekzarkatlığı (1811–1917) təsis etdi, Yelizavetpol, İrəvan və Bakı quberniyaları, eləcə də Car-Balakən əyalətindəki monastır və kilsələrin bir qismi Gürcü ekzarkatlığının eyni adlı yeparxiyasına tabe edildi [Гаджиева, 2004, c. 61–62; Абашидзе, Бубулашвили, Павлиашвили, 2006, c. 321–351]. Beləliklə, Keşikçidağ mağara-monastır kompleksi Kür çayının sol sahilindəki digər alban məbədləri kimi gürcü ruhaniyinin tabeçiliyinə keçdi. Kompleksdəki freskaların XIX əsrə aid olması və gürcü ikonografiyasına yaxın olması məhz bununla izah olunur [Hacıyev, 2012, p. 3–8].

Göstərilən faktlar bir daha sübut edir ki, Keşikçidağ mağara-monastır kompleksi Qafqaz Albaniyasından Azərbaycan xalqına yadigar qalan dini-tarixi abidədir. Bu isə ölkəmizdə bütün tarixi dövrlərə aid abidələrin, o cümlədən xristianlıq dövrü abidələrinin mühafizəsi və tədqiq edilməsi baxımından zəruridir.



Şəkil 8. Kurqanda aşkar edilmiş keramika

ƏDƏBİYYAT

1. Müseyibli N., Ağalarzadə A., Kiriçenko D. Keşik-çıdağda arxeoloji araşdırımlar // "Elm" qazeti, 30 oktyabr 2012-ci il, s. 7
2. Müseyibli N. Zəyəmçay nekropolunda arxeoloji qazıntılar // "Azərbaycan arxeologiyası və etnoqrafiyası" jurnalı, Bakı, 2004, № 2, s. 58–74
3. Müseyibli N. Zəyəmçay nekropolunun qəbir tip-ləri // "Azərbaycan arxeologiyası" jurnalı, Bakı, 2009, № 2, s. 37–57
4. Abdushelišvili M.G. Antropologiya drevnego i sovremenennogo naselenija Gruzii. Tbilisi, 1964, 210 c.
5. Abuladze I. Drevnie redakcii žitij sirijskikh podvizhnikov v Gruzii. Tbilisi, 1955 (gürcü dilində)
6. Abuladze I. Žitije i dejenija sv. otca nashego Davida Garedželi / PDGal. 1963, T.1, c. 229–240; 1971, T.3, c. 170–207, 291–331; T.4, c. 407–415 (gürcü dilində)
7. Aslanov G.M., Vaidov P.M., Ionov G.I. Drevnij Minigechaur. Baku: Izdatelstvo Akademii Nauk Azerbajdzanskoy SSR, 1959, 194 c.
8. Abashidze Z., Bubulashvili E., Pavliashvili K. Gruzinjskiy eżarxat Russkoj Prawoslavnoj Čerkvi / Prawoslavnaia īnциклopedia. M.: Čerkovno-nauchnyj centr «Prawoslavnaia īnциклopedia», T. XIII, 2006, c. 321–351
9. Aleksidze Z. Predvaritelnoe soobshchenie ob identifikacii i dešifrovke alban'skogo teksta, obnaruzенного na Sinaiskoj gore // The history of Caucasus. The scientific-public almanac. Issue №1, Baku, 21–24 of may 2001, p. 39–40
10. Barhudarync M. Arçax. Bakı, 1895, častı I-II (arm.yaz) / perěvod Jargulyana, 1949 – NAIIANA ind. № 1622.2010
11. Gadžieva U. Deetnizasiya kavkazskix alban v XIX veke. Bakı: Nurlan, 2004, 104 c.
12. Gadžieva U. Etno-arxeologicheskaya znachimost' peşcher Juogo-Vostochnoj chasti Južnogo Kavkaza // Arif Akim oğlu Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş "2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları" mövzusunda Elmi sessiyanın materialları. Bakı, 27 Dekabr 2017-ci il, s. 77–81
13. Djanova N.C. Kartli v perevoj v perevoj IV v. Obъavlenie kristianstva gosudarstvennoj religijey / Ocherki istorii Gruzii (v 8-mi tomakh). T.II. Gruzija v IV–X vekakh / Red. M.Lordkipanidze, D.Muskhelišvili. Tbilisi: Mezniereba: Tip. AN GSSR, 1988, Člava I, §1, c. 1, 8–20 / [https://studylib.ru/doc/3852837/oc-herki-istorii-gruzii.-tom-2](https://studylib.ru/doc/3852837/oc-herk-i-istorii-gruzii.-tom-2)
14. «Житие св. Нины» как источник по истории народов Кавказа / Известия Академии наук Груз. ССР. Серия истории, археологии этнографии и истории искусства, 1979, №3 (перевод Г.В.Цулая) / Восточная литература. Средневековые исторические источники Востока и Запада / <http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/O.phtml?id=2055>
15. Kagankatvaci M. Istoriya aghvan / perěvod s armjan. K.Patkanova. SPB, 1861, 376 c.
16. Kakabadze C. Arxetipy žitij sirijskix otčozov // Istoricheskiy sbornik. T.1. Tbilisi, 1926, c. 1–18, 36–42
17. Karahmedova A.A. Hristiyanские pamjatniki Kavkazskoj Albani (Alazanskaya dolina). Iz serii «Pamjatniki materialnoj kul'tury Azerbajdzhana». Baku, «Elm», 1986/ periedzana 2017, 27 c.
18. Kasimova P.M. Antropologicheskie issledovaniya sovremenennogo naselenija Azerbajdzanskoy SSR. Baku, «Elm», 1975, 98 c.
19. Kasimova P.M. K etnogenezu azerbajdzanskogo naroda po dannym antropologii // K probleme etnogenезa azerbajdzanskogo naroda. Baku, «Elm», 1984, c. 68–101
20. Kesamanly G.P. Arxeologicheskie pamjatniki epoхи bronzy i rannego zheleza Dashkesanskoj rajona. Baku: AN, 1999, 180 c.
21. Mamedova F. Kavkazskaya Albaniya i albanы. Bakı, 2005, 800 c.
22. Mamedova F. O nekotoryx voprosax istoricheskoy geografii Albani (I v. do n.e.–VIII v.) / Istoricheskaya geografia Azerbajdzhana / Glav. red. akad. AN Azerb. CCP 3.M.Buniatov. Bakı, «Elm», 1987, c. 7, 20–35, 40–41

23. Мамедова Ф. Политическая история и историческая география Кавказской Албании. Баку, «Элм», 1986, 284 с.
24. Мусхелишвили Д.Л. Основные этапы исторического развития Грузии IV–Х вв. / Очерки истории Грузии (в 8-ми томах). Т.II. Грузия в IV–Х веках / Ред.: М.Лордкипанидзе, Д.Мусхелишвили. Тбилиси: Мецниереба: Тип. АН ГССР, 1988, Вступление, §1, с. 29–30 / <https://studylib.ru/doc/3852837/ocherki-istorii-gruzii.-tom-2>
25. Сабинин Г. История Грузинской Церкви до конца VI века. СПб., 1877
26. Покровский Н. Краткий очерк церковно-исторической жизни православной Грузии со времени появления в ней христианства и до вступления ее в подданство России. Тифлис, 1906
27. Чубинашвили Г.Н. Пещерные монастыри Давид-Гареджи. Тбилиси, 1948, 131 с.
28. Hacıyev İ.A. "Keshikchidagh" cave-temple complexes // The Presidium of Azerbaijan National Academy of Sciences. "Azerbaijan & azerbaijanians" international journal, 2012, № 3–4, p. 3–8
29. Haas C. Mountain Constantines: The Christianization of Aksum and Iberia, Journal of Late Antiquity 1.1, Johns Hopkins University Press, 2008